

A.A.Nəzərova  
M.A.Babayeva

## N.GƏNCƏVİNİN HİKMƏTLİ SÖZLƏRİ

N.GƏNCƏVİ YARADICILIĞININ  
İBTİDAİ SINİF ŞAGİRTLƏRİNİN  
MƏNƏVİ-ƏXLAQI TƏRBİYƏSİNDE ROLU




*a*  
Arzu Aslan qızı Nəzərova  
Mehriban Aslan qızı Babayeva

*N.Gəncəvinin hikmətli sözləri*

105025

**N.GƏNCƏVI YARADICILIĞININ  
İBTİDAİ SİNİF ŞAGİRLƏRİNİN  
MƏNƏVİ-ƏXLAQI TƏRBİYƏSİNDE ROLU**



"ADİLOĞLU"  
Bakı - 2010

Azərbaycan Milli  
Kitabxanası

WS(2-Az)4 + 4426.15(2A)0.2149 .

*Rəyçilər:*

Əsgərova Nadya  
Müsəllimli Məhəmməd

*Redaktor:*

Həsənova İradə  
*AMİ-nin metodisti*

*Kompyuter yiğimi:* Bağırova Mehparə

**Arzu Aslan qızı Nəzərova, Mehriban Aslan qızı Babayeva.**  
**«N.GÖNCƏVİ YARADICILIĞININ İBTİDAİ SINİF ŞAGIRDLƏRİNİN MƏNƏVİ-ƏXLAQI TƏRBİYƏSINDƏ RO-LU».** Bakı: «ADİLOĞLU» nəşriyyatı, 2010. 48 s.

## ÖN SÖZ

Bu gün uşaqların, yeniyetmələrin təbriyəsində uşaq ədəbiyyatının, Azərbaycan maarifpərvərərinin təbriyəvi əsərlərinin rolü böyükdür. Bu baxımdan ibtidai sinif dərsliklərində verilən şeir və hekayələr uşaqların əqli, mənəvi inkişafi üçün yüksək təbriyəvi əhəmiyyət kəsb edir. Bu mövzu müəlliflərin də diqqətindən kənarda qalmamışdır. Kitabda Azərbaycan maarifpərvərlərinin əsərlərindən təbriyəvi fikirlərin əhəmiyyətini açmış, ibtidai sinif dərsliklərində verilmiş şeir və hekayələrin təbriyəvi əhəmiyyətini təhlil etmiş, filosof və alimlərdən çox dəyərli iqtibaslar gətirmişlər. Kitabda ailə təbriyəsi haqqında da maraqlı fikirlər var.

Bu gün üçün yazılmış dərsliklər, sinifdən xaric oxu materialları yüksək əxlaqi keyfiyyətlər aşlayan nəsihətlərlə zəngindir. Müəlliflər N.Gəncəvinin kəlamlarını məharətlə seçib təhlil etmişlər. Bu mövzuya ilk dəfə müraciət etdiklərini nəzərə alaraq, kitabı qənaətbəxş hesab etmək olar. Kitab ibtidai sinif müəllimləri və ibtidai sinif şagirdləri üçün faydalı ola bilər.

4722110018  
121 - 2010  
qrifli nəşr

ISBN – 978-9952-447-10-5

© A.A.Nəzərova, M.A.Babayeva, 2010

Filologiya elmləri doktoru «Əməktar müəllim»  
Qafar Hüseynov

ARXIV

## NİZAMİ GƏNCƏVİNİN HƏYAT VƏ YARADICILIĞI

Nizami Gəncəvi 1141-ci ildə yurdumuzun ən qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində anadan olmuşdur. Şairin əsərlərindən öyrənirik ki, adı İlyas, atasının adı Yusif, babasının adı Zəki müəyyən olmuşdur. Nizami sözü şairin təxəllüsü, şeir yaradan deməkdir. Şairin mənsub olduğu ailə ziyalı ailəsi idi. O, ilk təhsilini evdə ata-babasından və dayısı Xacə Ömərdən almış, sonra isə Gəncə mədrəsəsində oxumuşdur. Nizami o dövrün bütün əsas elmlərini dərindən bilən bir alim olmuşdur. Ona həkim Nizami deyilməsi də elə buradan irəli gəlir.

Lirik əsərlərə yaradıcılığına başlayan Nizami gənc yaşlarından yazdığı şeirlərlə hökmdarların diqqətini cəlb etmiş, saraya daxil olmaq istəmişdir. Ancaq bu istək tezliklə onu tərk edir. Gənc şair xalq mənafeyinə xidmət edən yaradıcılıq yoluna qədəm qoyur və bunu şerin ən şərəfli borcu və vəzifəsi sayır.

Lakin şair dövrünün hökmdarları ilə əlaqəni tamam kəsmir. Yazdığı şerləri, poemaları dövrünün ayrı-ayrı hökmdarlarının adına yazar, onlara hədiyyə göndərir. 1174-1175-ci illərdə yazdığı "Sirlər Xəzinəsi" poemasını Nizami Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr edir və onun sarayına göndərir. Poema hökmdara həsr edilsə də, şair bir tərəfdən zülm və haqsızlıqlara qarşı xalq etirazlarını qələmə alır, digər tərəfdən hökmdarlarına incəincə nəsihətlər edir, onları insanlığa, ədalətə çağırır. "Sirlər Xəzinəsi" şairin qüdrətli bir şair kimi şöhrətlənməsinə səbəb olur.

Bu əsərdən sonra Azərbaycan hökmdarı Məhəmməd

Cahan Nizamiyə eşq mövzusunda bir əsər yazmayı xahiş edir. Şair həmin sıfariş əməl edərək 1177-ci ildə "Xosrov və Şirin" poemasını yazmağa başlayır və 1181-ci ilin əvvəllerində bitirib hökmdara göndərir. Bu poemasına görə hökmdarın qardaşı Nizamiyə Həmdünyan adlı bir kənd bağışlayır. Bir qədər sonra şair yeni bir sıfariş alır. Şirvan şahı Axsitan ondan xahiş edir ki, onun adına "Leyli və Məcnun" mövzusunda yeni bir poema yazsın. Nizami bu əsəri yazmağa könülsüz yanaşır. Oğlu Məhəmmədin xahiş və məsləhəti onu "Leyli və Məcnun" mövzusunda yeni bir sənət incisi yaratmağa ruhlandırır. 1188-ci ildə Nizami poemanı yazıb bitirib və oğlu Məhəmmədlə Şirvanşahlar sarayına göndərir.

1197-ci ildə bitirdiyi "Yeddi Gözəl" poemasını şair Mağara hakimi Ələddin Arslana həsr etmişdir. Nizami "İsgəndərnəmə" əsərini "Yeddi Gözəl" əsərindən sonra yazmışdır. Bəzi əlyazmalarındakı qeydə görə şair bu poemasını 1200-cü ildə tamamlamışdır. Bu son və ən iri-həcmli poemasından Nizami tez-tez qocalığından, xəstəliyindən söhbət açır.

Nizami Gəncəvi 1209-cü il martın 12-də Gəncə şəhərində vəfat etmişdir. Onun poemaları sonralar bir yerə toplanmış və "Xəmsə" adı ilə tanınmışdır. Nizami bütün dünya xalqlarının sevə-sevə oxuduğu böyük klassiklərdən biridir. Azərbaycanımızın paytaxtı Bakıda, Gəncədə, Moskvada, Sankt-Peterburqda Nizaminin əzəmətli heykəlləri ucaldılmışdır. Şairin qəbri üzərində hələ orta əsrlərdə tikilmiş məqbərənin yerində böyük yeni bir məqbərə ucaldılmışdır.

Böyük Azərbaycan şairi N.Gəncəvi bəşər həyatının yetirdiyi ən əzəmətli və ölməz söz ustalarından biridir.

Ədəbi yaradıcılığa hələ gənc yaşlarından başlayan Nizami yüksək əxlaqi-tərbiyəvi, məzmunlu qəzəl, qəsidi və rütbələri ilə çox tez tanınmış məşhurlaşmışdır. O yaradıcılığının bədii kamilliyi, ictimai fəlsəfi mənasının dərinliyi, dəyər və dolğunluğu ilə dünya ədəbiyyatının Dante, Şekspir, Homer kimi dahiləri ilə bir cərgədə durur. Nizami əsərlərinin canını təşkil edən dərin humanizm, ədalət və xalq səadəti ideyaları əsrlərdən aşaraq bir günəş işığı kimi xalq həyatına daxil olmuşdur.

Nizami dünyanın ən böyük humanist sənətkarlarından biridir. Onun əsərləri insana xidmət etmək, insanın haqqını və mənafeyini müdafiə etmək, insanı fiziki zənginliyə və mənəvi kamilliyə səsləyən bir sənət xəzinəsidir. Nizaminin əsərləri elə bir mənəvi xəzinədir ki, burada insan həyatı və yaşayışının mənasını açan ən müdrik fikirlər, hakimanə söz-lər toplanmışdır. Nizami Gəncəvinin əsərləri hər bir yeni nəsil üçün ibrət dərsidir, insanların qəlbində yüksək duygular oyadan, onları tərəqqi və inkişafa sövq edən, sülh və səadət uğrunda mübarizəyə ruhlandıran misilsiz sənət nümunələridir.

N.Gəncəvinin yazdığı əsərlərin qayəsini düzlük, doğruluq, ədalətlilik və xeyirxahlıq təşkil edir. O, zəhmət adamlarına həmişə məhəbbət və hörmət bəsləmişdir. Gəncəvi Azərbaycan qadınlarının ləyaqətini yüksək qiymətləndirdiyinə görə əsərlərində ağıllı, gözəl qadın surəti yaratmışdır.

Hər bir insan N.Gəncəvinin şeirlərini, nəsihətlərini poemalarını oxuduqca sanki özü-özünü tərbiyə edir. O həssas bir ata kimi oğlu Məhəmmədin gələcək taleyini düşünərək nəsihətlər yazmışdır. Lakin bu nəsihətləri şair təkcə öz oğluna deyil, bütün gənclərə ünvanlamışdır. İnsan

onun nəsihətlərindən yararlanmağa çalışır.

Həyalı söz danış, öyrənib səndən  
Həyalı danışsın səni dinləyən.

Nizami yaradıcılığındakı ən mütərəqqi cəhət onun insanı insan kimi yaşamağa, dünyani zəkası və əməlləri ilə bəzəməyə, zənginləşdirməyə çağırılmışdır.

Nizami yaradıcılığındakı ən mühüm cəhətlərdən biri onun əməyə, əməkçi insana yüksək münasibətidir. Şair öz əsərlərində əməkçi insan surətləri yaradaraq onların halal zəhmətə olan yaşamını tüfeyli şahların həyatından qiyaməlli sayır, onların mənəvi gözəlliyini dərin rəğbət hissi ilə əks etdirir.

Nizami yaradıcılığı yüksək insanı görüşləri, mənəvi ucalığı tərənnüm edən möhtəşəm sənət abidəlidir.

Nizami dünyanın ən böyük humanist sənətkarlarından biridir. Onun əsərləri insana xidmət etmək, insanın haqqını və mənafeyini müdafiə etmək, insanı fiziki zənginliyi və mənəvi kamilliyə səsləyən bir sənət xəzinəsidir. Nizami yaradıcılığındakı ən mütərəqqi cəhət onun insanı insan kimi yaşamağa, dünyani zəkası və əməlləri ilə bəzəməyə, zənginləşdirməyə çağırmasıdır.

## ŞAİRİN LİRİKASI

Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatı tarixinə, hər şeydən əvvəl "Xəmsə"-yə daxil olan ölməz poemalar müəllifi kimi daxil olmuşdur. Şərqdə də, Qərbdə də onu tanıtdıran, şöhrətləndirən həmin poemalardır. Lakin Nizami çoxlu lirik şeirlər yazmış, qəsidiələri, qəzəlləri, rübatları ilə də oxucuların rəqabətini qazanmışdır. Nizami lirik şeirlər toplusu olan "Divan" - özünün bir qeydinə görə Şirvan şahı Axsitana bağışlamışdır. Bu "Divan"-ı görən orta əsr müəllifləri orada 20 min beytə yaxın bir miqdarda şerlər toplandığını qeyd edir, orada ictimai, fəsəfi, əxlaqi-tərbiyəvi və aşiqanə mövzuda yazılmış misilsiz şeirlər olduğunu yazırlar. Təəssüf ki, bu "Divan" zəmanəmizə qədər gəlib çatmayışdır. Ondan ancaq ayn-ayrı qaydalara köçürülmüş nümunələr qalmışdır. Dünya nizamışunasları müxtəlif kitabxanalara səpələnmiş çoxsaylı qaynaqlardan Nizaminin həmin lirik əsərlərini toplayıb müxtəlif formalarda nəşr edərək oxuculara çatdırmışdır. Bunun nəticəsində indi Nizaminin zəngin lirik ırsından 6 qəsidiə, 120 qəzəl, 30-dan çox rübat məlumdur. Şairin lirik ırsında ictimai motivlər, zülm və haqsızlığa qarşı etirazlar, orta əsrlər mühitinin kölgəli cəhətlərinin tənqidinə yönələn fikirlər daha gur səslənir. Şair üzünü hakimlərə tutaraq onları xalqla ədalətli olmağa çağırır.

Nizaminin qəzəllərində insan gözəlliyi səcdəyə layiq olan bir nemət kimi vəsf edilir. Bu özlüyündə o dövr üçün mütərəqqi bir hərəkət idi. Baxışlarda yaranan oyanmanın nəticəsi idi. İnsan təbiətindəki gözəlliyyə inandığını, bu gözəlliyyi tapmaqla gec-tez şərə üstün gəlməyin mümkün olacağına dərin ümidi bəslədiyini bildirir.

Nizami lirik şeirlərindən əldə olan nümunələr bir daha təsdiq edir ki, dahi sənətkar poemalarında olduğu kimi, burada da qəlbə insanlıq üçün yanın, bütün varlığı ilə ona kömək etməyə çalışan mütəfəkkir bir şair olmuşdur. Nizami poemaları kimi lirik şeirlərinə də xüsusi əhəmiyyət vermişdir. İslaklı, gözəl fikirlərini qələmə almaq üçün poemaları ilə yanaşı, lirik şeir şəkillərindən də eyni dərəcə də bəhrələnmiş, ömrü boyu lirik şeirin müxtəlif janrlarında ölməz sənət əsərləri yaratmışdır.

## **Nizami yaradıcılığında “humanizm və vətənpərvərlik”**

N.Gəncəvi yaradıcılığı milli mənəvi dəyərlərinin müüm bir hissəsini təşkil edir. Uşaq ədəbiyyatı fərdin şəxsiyyət kimi formallaşmasına, onun intellektual inkişafına və yüksək mənəvi sıfırların yaranmasına təsir edən pedaqoji vasitədir.

Uşaqların tərbiyə edilməsi – həyatımızın ən müüm sahəsidir. Uşaqlar ölkəmizin gələcək vətəndaşlarıdır. Onlar müstəqil suveren Azərbaycan Respublikasının şəxsiyyəti olacaqlar. Bunun üçün düzgün tərbiyə uşaqların gözəl vətəndaş, layiqli övladları olmaları üçün əsas şərtidir.

Ədəbiyyat uşaqları körpəlik, yeniyetməlik, və gənclik dövrlərində nəyin pis, nəyin yaxşı, nəyin haqlı və nəyin haqsız olduğunu öyrənir, onlara dövrü mühakimə yürütəməyə, düşünməyə alışdırır, ədalətli olmayı, işə məhəbbətlə yanaşmağı öyrənir.

Bu gün ibtidai sinif dərsliklərində verilən şeir və hekayələrin mənəvi zənginliyi, yüksək əxlaqi keyfiyyətlərlə əhatə olunması uşaqların tərbiyəsinə birbaşa, güclü və müsbət təsir edir.

Nizami dünyanın ən böyük humanist sənətkarlarından biridir. Onun əsərləri insana xidmət etmək, insanın haqqını qorumaq, insanı kainatda tutduğu mövqeyə uyğun olaraq yaşamağa və işləməyə çağırmaq üçün yaradılmış bir sənət xəzinəsidir. Nizami sadə zəhmətkeş insanlardan başlamış alimlərə, sərkərdələrə, hökmdarlara qədər hamını xeyir işlər üçün yaşamağa, insanlara kömək əli uzatmağa, dünyani, Yer kürəmizi öz əməlləri ilə bəzəməyə, abadlaşdırmağa səsləmişdir.

Nizami böyük humanist olduğu qədər də beynəlmiləlçi-

dir. O, bütün xalqlara hörmət və məhəbbətlə yanaşır. Onun əsərlərində bir çox xalqların nümayəndələri təsvir olunurlar. Şair hər yerdə onlara hansı xalqa, hansı ölkəyə mənsub olduğuna görə yox, insanlığına, ləyaqətinə görə qiymət verir.

“Yeddi Gözəl” və “İsgəndərnamə” poemalarında bütün dünyani əhatə etməyə çalışan sənətkar azərbaycan xalqının nümayəndələri ilə yanaşı fars, yunan, ərəb, hind, slavyan və başqa xalqların nümayəndələrindən söhbət açmış, bütün xalqlara hörmət və məhəbbətlə yanaşdığını göstərmişdir.

Şair həm də odlu bir vətənpərvərdir. O, əsərlərində hadisələri dönə-dönə Azərbaycanla bağlayır. Ölkəmizin tarixi ilə bağlı hadisələrdən danışır, xalqımızın qəhrəmanlığından, nəcib keyfiyyətlərindən söhbət açır. Şairin təsvir etdiyi “Şirin”, “Nüşabə”, “Məhinbanu” kimi sürətlər onun vətənpərvərliyinin aydın ifadəsidir. “Bərdənin təsviri” adlı məşhur parçada Nizami Azərbaycan torpağım zəngin təbii sərvətlərindən, insanı heyran edən gözəl təbiətindən, mərd və nəcib insanlar yetişdirməsindən hərarətlə, iftixarla söhbət açır.

Nizaminin əsərlərində Vətən ən müqəddəs bir anlayışdır. Onu sevməyən, yadelli düşmənlərdən qorumayan, vətəni yadlara satan, öz zəhməti ilə vətənin abadlaşdırılmasına çalışmayanlar şairin əsərlərində insan adını daşımağa layiq olmayan, şərəfsiz, xain adamlar kimi pislənirlər.

Nizami işgal və qarət məqsədi ilə aparılan müharibələri ədalətsiz müharibələr kimi rədd edir. Bunun əksinə olaraq şair öz ölkəsinin azadlığını qorumaq, başqasının təcavüzünü, hücumuna məruz qalan xalqa kömək etmək məqsədi ilə aparılan müharibələri ədalətli müharibələr kimi sayıv və əsərlərində belə müharibələri alqışlayır.

## **İbtidai sinif dərsliklərindəki N.Gəncəvinin bədii əsər nümunələrinin tərbiyəvi əhəmiyyəti**

### **Elmə çağırış.**

Yaşadığımız müasir dövrdə uşaq və gənclərin əxlaq və əqli tərbiyəsinin böyük əhəmiyyəti vardır. XXI əsrin yaradığı müasir texniki imkanlar, gəncləri əhatə edən bol informasiya aləmi estetik tərbiyəyə, bədii zövqün yeni istiqamətlər üzrə inkişaf və formallaşmasına güclü təsir edir. Uşaq ədəbiyyatı qarşısında öz işini yenidən qurmaq, ona yeni təfəkkür tərzi baxımından yanaşmaq vəzifələrini qoruyur!

Uşaqlar ən dəyərli və bəşəri ideyaları təbliğ edən əsərlərin köməyi ilə təbiət və cəmiyyət hadisələrini, insanı keyfiyyətləri öyrənir, ədəbiyyatdan, bu əsərlərdə təbliğ olunan nəcib fikirlərdən nümunə götürür, ədəbi bilik alır, bədii zövqə yiyələnirlər. N.Gəncəvi əsrin, zamanın əsas və aparıcı problemlərindən yarız yaratmışdır.

Uşaq ədəbiyyatının əsas istiqamətlərindən biri də elmə-əməyə çağırış tələbləridir.

Elm bəşəriyyətin ən yüksək şüuru, insanın yaratdığı bir günəşdir ki, insan öz ağır və qaranlıq həyatını işıqlandırmaq, bu həyatdan azadlığa, ədalətə gözəlliyyə doğru çıxış yolu tapmaq üçün onu yandırıb məşəl kimi öz qarşısında tutmuşdur.

### **Əməyə çağırış.**

Əmək insanın yer üzündə əldə edə biləcəyi və onun adına yeganə layiq olan xoşbəxtlikdir... Əmək bəşəriyyət tarixinin lap əvvəlində yer üzünə solğun, zəif, işiq salan müqəddəs şamdır; onu söndürsəniz hər yer zülmətə çevri-

lər; Elə buna görədir ki, əmək mövzusu, əmək adamlarının nəcib əxlaqi keyfiyyətlərinin təsviri görkəmli sənətkarların, yazıçıların, maarifpərvərlərin diqqət mərkəzində olmuşdur.

Əmək fəaliyyəti uşaqları, yeniyetmələri meşşanlıq, xudbinlik, xüsusi mülkiyyətçilik əhval ruhiyyəsindən uzaqlaşdırır, onlarda işgüzarlıq, gümrəhliq və s. kimi əxlaqi sifətlər yaradır və fiziki kamillik tərbiyə edir. Buna görə də uşaqların əxlaqi keyfiyyətlərinin əsasında əməyə şüurlu münasibət durur.

## Kərpickəsən kişinin dastanı

### Müəllif:

Şam şəhərində xeyli qoca bir kişi vardi.  
Pəri kimi, cin kimi camaatdan qaçardı.  
Toxuyardı özünə yaşıl otlardan köynək,  
O, ruzu qazanardı hər gün kərpic kəsərək.

Pəhləvanlar əlindən qalxan düşdüyü zaman,  
Qəbirdə o kərpicdən qaldırıldılar qalxan.  
Hər ölüyə olurkən onun kərpici niqam,  
Günahkar da olsaydı, ona yoxdu bir əzab.

Öz işinə məşgulkən bir gün o qoca kişi,  
Fələyin öz əliylə bir daha artdı işi.  
Birdən-birə bir gözəl oğlan göründü gözə,  
Qocanın qarşısında durub başladı sözə:

### Oğlan:

Mən heyranam, doğrusu sənin düşgünlüyüünə.  
Bu saman, bu palçıq, bu qədər işləmək nə?  
Torpağın qalxanına qlinc vurma bu qədər,  
Qalx ki, səndən bir qarın çörək əsirgəməzlər.

Bu kərpicin qəlibi yansın deyə oda at!  
Başqa bir sənət tapıb, işlə murada çat!  
Nə vaxtadək zəhmətlə daş-kəsək əzəcəksən?  
Sudan, palçıqdan əldə nə hasil edəcəksən?

Qocasan, tut özünü ahillərə bərabər,  
Cavanların işini cavanlara da qaytar.

### Müəllif:

Qoca dedi:  
Cavansan belə cahillik etmə!  
Əl çək acı sözlərdən mənə ağıl öyrətmə!

Qocalar kərpic kəsər, son günlərin yaşayar,  
Əsirlər də hər zaman yük çəkər, yük daşıyar.  
Onuncun öyrətdim ki, əlimi bir sənətə,  
Bir gün sənə əl açıb düşməyim xəcalətə.

Mən bir kəsə deyiləm xəzinədən ötrü möhtac,  
Əlimin zəhməti ilə toxdur gözüm, deyil ac.  
Məni bu zuru üçün bəsdir danladın, bəsdir,  
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.

### Müəllif:

Gözəl oğlan sarsıldı qocanın bu sözündən,  
Orda durmadı getdi, yaşı axıdib gözündən.  
Dünya görmüş adamı söylədiyim bu qoca,  
Öz işiyə hamının gözündə oldu uca.

Döymə bu dünyadan hey qapısını Nizami!  
Döyürsənsə, dinin döy qapısını Nizami!  
Quruda, dənizdə kim çəksə zəhmət,  
Balıqdan dürr olar, ölkədən sərvət.

### yaxud:

Bir xaraba görsən qurmağa tələs.  
Məsləhət belədir əməyinitməz.

Nizami Gəncəvi yaradıcılığında əməyə çağırış hər an hiss olunur. Onun IV siniflər üçün oxu dərsliyində əməyə

məhəbbət oyadan “Sirlər Xəzinəsi” poemasında çox gözəl bir hissə verilmişdir.

... İpək yetirməklə iki cins qurd var

Ziddir, od su kimi həmişə onlar

Biri baramanı toxuyur bir-bir,

O biri kamanla ipək məhv edir.

Pətəkdə iki cür ari var müdam

Neçə pərvanəni tələf edir şam.

Biri yem daşıyır, hey axşam səhər.

O biri gizlincə o yemdən yeyər.

Bal verən arının bircəsi yəqin

Yüzündən yaxşıdır bal yeyənlərin.

Əməksiz insan irəliyə doğru hərəkət edə bilməz. O, bir yerdə dayana bilməz, o geri getməlidir. İnsanın bədəni, ürəyi və ağılı əmək tələb edir. Həyatda şəxsi əmək olmazsa, o zaman insan həqiqi yolunu itirmiş olur...

Əmək insanın fiziki və ruhi təbiətinin, təklikdə və cəmiyyət içərisindəki həyatının təkmilləşdirici qanunu, onun fiziki, əxlaqi və zehni təkmilləşməsinin zəruri şərti, onun insanlıq ləyaqətinin, azadlığının və nəhayət peşə və xoşbəxtliyinin zəruri şərtidir. Alımlərdən biri demişdir ki, .... əməyi sevmək lazımdır. Nəinki sevmək, eyni zamanda əməyə sədaqətlə yanaşmaq və bunu da möhkəm yadda saxlamaq lazımdır ki, əgər bir adam yaşayır, yeyib dolanır və işləmirsə deməli, özgə əməyinin bəhrəsini yeyir”. Əmək oyun və əyləncə deyildir, o həmişə ciddi və ağırıdır.... Əmək insanın həyatında o qədər böyük və əhəmiyyətlidir ki, bunsuz insan bütün qiymətini, ləyaqətini itirmiş olur. Əmək nəinki insanın inkişafı üçün zəruri şərtidir, həm də ona nail olduğu ləyaqətin dərəcəsini mühafizə etmək üçün lazımdır. Əmək vasitəsi ilə insan öz arzu və

istəyinə müvafiq şərait yarada bilər.

Nizami Gəncəvinin vətən haqqında, vətənə məhəbbət hissəleri aşlayan, uşaqları mübarizəyə səsləyən şeirləri var. Məsələn: III sinif oxu dərsliyində - “Zülmə qatlaşmaq” adlı şeiri bu baxımdan maraqlıdır:

Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq olursan naməndlərə sən?

Qəlbi yumşaqlığı bir yolluq unut,

Cıynını dağ kimi ucaliqda tut!

Zəiflik ürəyə ağrılar salar,

Zülmə dözenlərin sonu olar xar,

İnsanı sarsıdar göz yaşı, nalə,

Ah, çəkib, of çəkib yetməz kəmalə!

### Əxlaq təribyəsi.

Əxlaqlı olmaq insanın həqiqi, tam inkişaf etmiş sağlam təbiətidir. Əxlaqlı adam ancaq o adamdır ki, o, insan səadətinin özünün yeganə, dəyişməz və şərtsiz prinsipi və meyarı hesab edir. Ancaq özü üçün var olduğunu düşünən insanın əxlaq məsələsi – boş bir uydurmadır.

105025

F. Köşərli adlı  
Azərbaycan Dövlət Üniv.  
KİTABXANASI  
INV. № \_\_\_\_\_

## Oğlum Məhəmmədə nəsihət

3-cü sinif Oxu kitabı

Qəflətdə oynama qeyrət vaxtıdır,  
İndi hünər vaxtı, şöhrət vaxtıdır.  
Ucalmaq istəsən bir kamala çat,  
Kamala ehtiram göstərər həyat.

Uşaqkən əslini sorsalar bir az,  
Ağac bar verəndə cinsi sorulmaz  
Elə ki, böyüdüñ, belədir qayda,  
Atanın adından sənə nə fayda?

Sən aslanlar kimi keç cəbhələrdən,  
Yalnız hünərinin balası ol sən!  
Səadət kamalla yetişir başa,  
Xalqa hörmət elə, ədəblə yaşa.

Başına əfsanə düşdürüyü zaman  
Allah qorxusunu unutma bir an,  
Öz adına layiq işlər gör ki, sən  
Axırda utanma xəcalətindən.

Oğul sözlərimə yaxşı qulaq as!  
Ata nəsihəti faydasız olmaz.  
Bir elmi öyrənmək istədikdə sən  
Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,  
Yaxşıdır yarımcıq papaqcılıqdan.  
Məndən söyləməkdir, səndən eşitmək,  
Bir insan əliboş gəzməsin gərək.

Qüvvət elmdədir, başqa cür heç kəs,  
Heç kəsə üstünlük eyləyə bilməz.  
Oğul sözlərimə yaxşı qulaq as!  
Ata nəsihəti faydasız olmaz.

Bir elmi öyrənmək istədikdə sən  
Çalış ki, hər şeyi kamil biləsən  
Kamil bir palançı olsa da insan,  
Yaxşıdır yarımcıq papaqcılıqdan.

Məndən söyləməkdir, səndən eşitmək,  
Bir insan əliboş gəzməsin gərək.  
Qüvvət elmdədir, başqa cür heç kəs,  
Heç kəsə üstünlük eyləyə bilməz.

Hər uca rütbədən biliniz, fəqət,  
Alimin rütbəsi ucadır əlbət.

N.Gəncəvi

N.Gəncəvi öz əsərləri ilə insan əxlaqında və onun davranışında müşahidə etdiyi kobudluğu, zorakılığı, paxillığı, xəsisliyi, şöhrətpərəstliyi, cəhaləti, lovğalığı, tamahkarlığı, acgözlüyü, fitnəkarlığı, böhtançılığı, ekoizimi, avaralığı, tənbəlliyi, yaltaqlığı, ikiüzlülüyü, qorxaqlığı, xəyanəti, sədaqətsizliyi, nəzakətsizliyi, axmaqlığı, dargözlüyü, yalançılığı və digər bu kimi nöqsanları kəskin və amansız tənqid etməklə yanaşı doğruluğu, düzüyü, vicdanlılıq, gözəllik, iffət, mənəvi paklıq, əməli saleh olmaq, nəfsi cilovlamaq, səmimilik, təvazökarlıq, qonaqpərvərlik, halallıq, doğruluq, həyalılıq, sadəlik, düzlük, vəfalılıq, mehribanlıq kimi müsbət keyfiyyətləri aşılamağa çalışmışdır.

## Nizami və şifahi xalq ədəbiyyatı

Nizami yaradıcılığın məzmun və forma zənginliyini, nikbinlik və xəlqiliyini qidalandıran mənbələrdən biri şifahi xalq ədəbiyyatıdır. Dahi şair bir tərəfdən özünə qədərki Qərb və Şərq elmindən, ərəb, fars və azərbaycan dillərində yaranan yazılı ədəbiyyatdan, başqa bir tərəfdən isə şifahi xalq yaradıcılığın rəngarəng nümunələrindən bəhrələnmişdir. Onun əsərlərindən xalq ədəbiyyatından müxtəlif formalarda istifadə olunur. Bəzi hallarda bu istifadə mövzu və süjet məsələləri ilə bağlı olur. Bəzən şair bu fikri, mətləbi daha güclü şəkildə ifadə etmək məqsədi ilə xalq yaradıcılığından gələn bir hadisəni, faktı xatırlama yolu ilə gedir, bəzi vaxtlarda isə bir atalar sözü, bir məsəl yaxud əfsanə və rəvayət əsərin fikir axınına daxil edilərək mənəni daha da gücləndirir.

Nizami Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yanaşı başqa xalqların folklor nümunələrindən də faydalananmışdır. Onun əsərlərində ərəb, iran, hind, yunan şifahi xalq ədəbiyyatından istifadə edildiyi yaxşı məlumdur. Şair "Xosrov və Şirin" poemasında daha çox Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnsə də, burada hind xalq ədəbiyyatının məşhur nümunələri olan "Kəlilə və Dimə"-dən istifadə etdiyini də nəzərə çatdırır. "Leyli və Məcnun" poemasında ərəb şifahi xalq ədəbiyyatından istifadə daha qabarıq görünür.

Nizami xalq yaradıcılığına onları öz əsərinə gətirmək xatırınə deyil, fikir və düşüncələrini daha dolğun, canlı və təbii demək, göstərmək xatırınə müraciət edir. Azərbaycan və başqa Şərq xalqlarının zəngin folklor yaradıcılığı onun əsərlərinə müxtəlif formalarda daxil olaraq onlara təkrar olunmaz bir gözəllik vermişdir. Bu əsərlərdə Şərqi "Min bir gecə", "Sindbadnamə", "Tutinamə", "Yusif və Züleyxa" kimi şifahi

xalq yaradıcılığı nümunələri ilə yanaşı, Azərbaycan folklorunun "Kitabi-Dədə Qorqud" kimi ölməz abidələri dərin izlər buraxmışdır.

Nizami əsərlərində tez-tez müdrik çoban sürətlərinin yaradılması da şairin əməkçi insana yüksək münasibətinin nəticəsidir. Şair tez-tez hikmətli xalq ifadələrindən, atalar sözlərindən, məsəllərdən nümunələr gətirir, bu yolla fikrini daha güclü ifadə etməyə çalışır. Onun poemalarında:

"İt də getdi, ip də getdi",  
"Xarabadan tüstü çıxmaz",  
"Dil ətdəndir, qılınç dəmirdən",  
"Axtaran tapar",  
"Yağışdan çıxdıq yağmura düşdüük",  
"Nə şış yansın, nə kabab",  
"Vaxtsız banlayan xoruzun başını kəsərlər",  
"Heç kəs ayranına turş deməz",  
"Dama-dama göl olar" və s. bu kimi külli miqdarda xalq atalar sözlərinə rast gəlirik. Nizami atalar sözlərini ya olduğu kimi işlədir, yaxud konkret mətnin tələbi ilə azca dəyişdirir. Şair xalq yaradıcılığının bu kiçik, lakin coxmənalı nümunələrindən elə yerində istifadə edir ki, onların vasitəsi ilə ən mühüm fikirlər, qənaətlər ifadə olunur. "İsgəndərnamə" poemasında Nüşabənin dili ilə deyilən "Aslanın erkəyi, dişisi olmaz" atalar sözünü yada salaq. Nizami həmin atalar sözünü yerində işlətməklə öz dərin humanizmini bildirir, qadınla kişi arasında ağıl, hünər, qəhrəmanlıq baxımından fərqli qoymadığını nəzərə çatdırır. Azərbaycan hökmdarı Nüşabənin bir hökmdar kimi İsgəndərdən qətiyyən əskik olmadığını deyir. Onun dərin hikmət dolu fikirləri çox yerdə xalq hikmətini, xalq atalar sözü və məsəllərini xatırladır. Çox vaxt Nizami yaradıcılığının məhsulu olan hikmətli ifadələrlə xalq yaradıcı-

lığından gələn hikmətlər arasındaki sərhədi müəyyənləşdirmək mümkün olmur. Bu keyfiyyət özü də Nizamiyə şifahi xalq ədəbiyyatından gəlir, onun nəcib ənənələri ilə bağlıdır. Şifahi xalq ədəbiyyatı Nizami yaradıcılığına təsir etdiyi, onu mövzu, fikir və sənətkarlıq baxımından qidalandırduğu kimi, Nizami poeziyası özü də xalq yaradıcılığına güclü təsir göstərmiş, ona yeni-yeni fikirlər, mövzular vermişdir.

### Payız yetişəndə

Əsdi xəzan yeli, payız yetişdi,  
Bağların əhvali tamam dəyişdi.  
Küləklər taladı bağçanı, bağı,  
Söndü al güllərin yanar çırığı.  
Arxlar kənarında otlar sapsarı,  
Töküldü reyhanın şüx yarpaqları.  
Sanki ağaclarıqda odlar qalandı,  
Əlvan yarpaqları alışdı, yandı.  
Oxuyan quşlarda lal olmuş çoxdan,  
Yelin ayağına dolaşır xəzan  
Güllərin yerini tikanlar almış,  
Yarpaqsız, meyvəsiz bağlar boş qalmış.

*N.Gəncəvi*



## “Qış gələndə”

3-cü sinif Oxu kitabı

Fəsillər içində qız gələn zaman  
Narın yağış yağır, səhər yerə buluddan  
Tozdan xəstələnmiş dünyaya fələk  
Sanki dərman verər rəhmə gələrək!  
Geniş səmaların sərin şəbnəmi  
Qurtarar istidən bütün aləmi.  
Susamış otlara bağçada, bağda  
Xirdaca buzlardan pay verər şaxta  
Hamiya bəxşislər paylayan bağlar  
Tamam müflis olub, möhnətdə qalar.  
Qaynayır kəndlinin evində küplər,  
Kəndlilər kətan yox, yun paltar geyər.  
Ceyran göbəyindən müşk saçılarsa  
Kabablı, noğullu süfrə açılar.

N.Gəncəvi



## Zülmə qatlaşmaq

I – 4 S/x oxu kitabı. İ.Tapdıq, Oqtay Hüseynli

Yamanlıq etməkdən uzaq ol, uzaq,  
Pisliyin əvəzi pislik olacaq  
Neçin alçaqlara boyun əyirsən?  
Oyuncaq olursan namərdlərə sən?  
Qəlbi yumşaqlığı bir yolluq unut,  
Çiynini dağ kimi ucalıqda tut!  
Zəiflik ürəyə ağrılılar salar,  
Zülmə dözənlərin sonu olar xar,  
İnsanı sarsıdar göz yaşı, nalə,  
Ah, çəkib, of çəkib yetməz kəmalə!


3-cü sinif Oxu kitabı



## **Yaz**

*3-cü sinif Oxu kitabı*

Səfali bir gündə, bahar çağında  
 Əylənmək gözəldir ellər bağında  
 Bənövşə gətirsə bahardan soraq,  
 Nərgiz əllərində qaldırar çıraq.  
 Güllər büssat qurar çaylar boyunca,  
 Şirindil bülbüllər ötə doyunca  
 Çöllərdə ceyranlar başlayar rəqsə,  
 Ceyran balaları verə səs-səsə  
 Çiçəklər açıla, güllər boy ata,  
 Düzləri maralın səsi oyada.



## ***Yadda saxlayın!***

Çox danışmaqdan çəkinin. Çox danışmaq zehnin zəifliyi və ağılsızlıq əlamətidir.

Qısa danışmaq əbədilik əlamətidir.  
 Alçaqdan danışmaqla dinləyəni yormaq yaxşı deyil.  
 Başqası danışarkən sözünü kəsmək məsləhət görülməz.  
 Sənə aid olmayan söhbətə qarışma.

\*\*\*\*

Ucalmaq istəsən bir amala çat,  
 Kamala ehtiram göstərir həyat.

\*\*\*\*

Biri pislik etmiş olarsa sənə  
 Sən yaxşılıq etsən bir özgəsinə  
 Onu da, bunu da yad etmə əsla;  
 Dilini həmişə yamandan saxla.

\*\*\*\*

Dünyanın işini yaxşı düşün sən,  
 Nə əksən, onu da sən biçəcəksən.  
 Yaxşı iş də görsən, pis iş də, inan,  
 Unutmaz onları bu qoca dövran.

\*\*\*\*

Mədəsi ac olan işsiz bir köpək  
 Boş-boş oturmaqla taparmı çörək?  
 Bu dünya, səsi ilə, səsləşənindir  
 Dövranla düz gəlsən, dövran sənindir.

\*\*\*\*

Boş bekar oturma heç yerdə bir an,  
Barı əl-qolunu oynat yalandan  
Heç yerdə qəflətdə gəl tutma qərar,  
Hərdən bir bağırıb hay-küy də qopar.

\*\*\*\*

İnsanla yaşayan mərddir, kişidir,  
Kimsəni sevməmək namərd işidir.  
Otlara yaraşar başını əymək,  
İnsanın başı işə ucada gərək.



## İnsan zəkası, bacarığı haqqında

İnsan zəkası təbiət və cəmiyyətin inkişaf qanunlarına,  
həyatın sırlı mənalarına getdikcə daha çox yol açır.

\*\*\*\*

İnsanın bacarmadığı şey yoxdur.

\*\*\*\*

Adam yüksələndə əhdini pozmaz.

\*\*\*\*

Kimsə tək başına dünyani udmez,  
Yalnız bir insanın şahlığı tutmaz.

\*\*\*\*

İnsanla yaşayan mərddir, kişidir,  
Kimsəni sevməmək namərd işidir.

\*\*\*\*

Əgər insansansa, insanlığı sev.  
Cavan hər nə etsə də ayıb tutulmaz ona,  
Min bir ayıb tutular qocalıqda insana.



## Gözəl həyat haqqında

Gözəl bir həyat qur, şən yaşa hər an,  
Kimsəyə dəyməsin səndən bir ziyan.

Torpağa mərhəmət xeyirdir, inan,  
Lütf etsən gül verər, zülm etsən tikan.

İnsan sağlam olar az-az yeməkdən,  
Uzun ömr eləməz əsla çox yeyən.

Həyalı söz danış, öyrənib səndən,  
Həyalı danışın səni dinləyən.

Ağıllı bir işdir yumşaq danışmaq,  
Kobudluq axmağa yaraşar ancaq.



## Ağıl haqqında

Bəllidir baş kasası ağıla yurd olduğundan,  
Hər köhnə bir beyni, qəbul etməz hər zaman

\*\*\*\*

Ağıllı adamdır dünyada o kəs,  
Gözü görməyəni heç qəbul etməz

\*\*\*\*

Ağıllı adam özündən güclüyə meydan oxumaz.

\*\*\*\*


Əlbət ki, ağıllı bir qulaq asan,  
Yaxşıdır həmişə yüz şüursuzdan.

\*\*\*\*

Aqil o kəsdir ki, vəfadər ola.

\*\*\*\*

İnsana arxadır onun kamalı,  
Ağıldır hər kəsin dövləti, malı



## Söz haqqında

Söz gözəl olursa olsun, nə qədər,  
Pis əda o söyü tamam məhv edər.

\*\*\*\*

İnci tək sözlər seç, az danış, az din,  
Qoy az sözlərinlə dünya bəzənsin

\*\*\*\*

Dilin damaq altında qalması məsləhətdir,  
Qılınca qında qalmaq bir bəzəkdir, ziynətdir.

\*\*\*\*

Az sözün inci tək mənəsi solmaz,  
Çox sözün kərpic tək qiyməti olmaz.



## Əmək, zəhmət haqqında

Bacarsan hamının yükünü sən çək,  
İnsana ən böyük şərəfdür əmək,  
Sən də əldən düşüb yorulsan əgər,  
Sənin də yükünü bütün el çəkər.

\*\*\*\*

Çalış öz xalqının işinə yara  
Geysin əməlinlə dünya zər-xara  
Quruda, dənizdə kim çəksə zəhmət,  
Balıqdan dürr olar ölkədən sərvət.

\*\*\*\*

Səadət kamalla yetişir başa  
Xalqa hörmət eylə, ədəblə yaşa.

\*\*\*\*

Tək uçan kəkliyi qızıl quş yeyər.

\*\*\*\*

Papaqsız eyləyər güvənmək başı  
Təkəbbürlü gəzmə, bu işdən əl çək.

\*\*\*\*

Öz qəbiləsinə ası olan şəxs  
Onunla bir yerdə yaşaya bilməz.

## Vətənpərvərlik, yaxşılıq, xeyirxahlıq haqqında

Yamanlıq etməkdən uzaq ol uzaq  
Pisliyin əvəzi pislik qalacaq.  
Bəla görəcəksən pislik etdinsə  
Əvəz verəcəkdir dünya hər kəsə.

\*\*\*\*

İtə qurd silahı verilsə artıq  
Başını qaldırıb edər aslanlıq.  
Eşşeyin cəvahir olsa da yükü  
Yenə də eşşəkdir, parıldar tükü.

\*\*\*\*

Quyuya salsañ da yaxşılığı bil  
Yenə qayıdacaq o itən deyil.  
Əziyyət verərsən, cəfa görərsən  
Mehribanlıq etsən, səfa sürərsən.

\*\*\*\*

Yaxşı adamların göz yum eybinə  
Yaxşı şey öyrətməz yaman göz sənə  
Yamanlıq etməkdən uzaq ol, uzaq  
Pisliyin əvəzi pislik olacaq.

\*\*\*\*

Eşitməmişənmi bu məşhur sözü,  
“Quyu qazan adam düşəcək özü”.  
Yaxşılıq etməsən əgər insana  
Böyüklük şərəfi verilməz sənə.

\*\*\*\*

Bir kəsin dadına istəsən çatmaq  
O zaman ləngimə tələs sən ancaq.  
Çalış ki, kirpiyin olsun almaz tək.  
Ayıq ol, ölkənin keşiyini çək!

\*\*\*\*

Belə məsəl çəkmiş aqil bir insan:  
“Qurd girməz sürüyə yatmasa çoban!”  
Çalış öz xalqının işinə yara,  
Geysin əməlindən dünya zərxara.

\*\*\*\*

Hünər ardınca qaç, xalqına hünər saç,  
Qapılar bağlama, ər ol, qapı aç.  
Düşmən silahlansa qarşında əgər,  
Sən də qılinc vurub qüvvəni göstər.

\*\*\*\*

Lakin, silah töksə qarşında düşmən,  
O miskin düşmənlə gəl vuruşma sən.  
Xidmət etmək sayılır kişilikdən nişana,  
Xalqına xidmət etmək bir şərəfdir insana.

\*\*\*\*

Həmişə dünyada yaxşılıq axtar,  
Yaxşı ad almaqla əbədiyyət var,  
Yaxşı ad almışla, yaxşı ol müdəm,  
Yoxsa, axır özün olarsan bədnəm.

## Xoşbəxtlik haqqında

Yalnız o kəslər xoşbəxtidir ki, öz çörəyini dostlarla yeyirlər.

## Dostluq haqqında

Bir olsa yoldaşın, dostun əməli  
Daşdan su çıxardar onların əli  
Nifaq olan yerdə fəlakət də var  
Səadət günəşi birlikdən doğar.

\*\*\*\*

Paxılılıq eyləsə dostuna hər kəs  
Onun yoldaşlığı torpağa dəyməz.

\*\*\*\*

Ağıllı adamlarla dostluq bağlayan  
Bilik və mərifət alarsan ondan.

\*\*\*\*

Çox gözəl olsa da eybi gizləmək  
Dost doston eybini örtməsin gərək

\*\*\*\*

Qəm, qorxu gətirsə də ağıllı düşmən cana  
Mərifətsiz bir dostdan çox yaxşıdır insana.

## Təmiz ad haqqında

Əlaltı olma bir əlaltı şəxsə

\*\*\*\*

Mərdə təmiz bir ad candan əzizdir,  
Ləkəli qalmaqdən ölüm gözəldir.

\*\*\*\*

Bir şey ki, ölündən düşmənə qalar,  
Onu bəsləməyin nə mənəsi var?

## Düzlük, doğruluq haqqında

Doğruluq edən kəs, doğru işlərindən ziyan görməz

## Borc haqqında

İş bərkə düşəndə bədbin olma sən.

\*\*\*\*

Borca elə giriş ki, tez qaytarala biləsən.

\*\*\*\*

Susmaq çox yaxşıdır, boş danışmaqdən  
Susmaqdən olmayıb heç kəs peşiman.

## **Vicdan haqqında**

Dəmiri ayna tək parladan insan,  
Pası silməlidir öz vicdanından.

\*\*\*\*

Nalayıq danişan şəxslərə hər zaman sükutla müqavilə et

## **Gənclik, həyat haqqında**

Həyat aləmidir hər şeydən üstün,  
Cavanlıq görünür ən qiymətli gün  
Həyatdan yaxşı şey dünyada nədir?  
Gənclikdən gözəl şey bir əfsanədir.

## **Kasıb və kasıbçılıq haqqında**

Təşəkkür kasıbın xəzinəsidir.

\*\*\*\*

Kasıb və səxavətli olmaq, təkrar bədbəxtlikdir.

\*\*\*\*

Təkəbbürlü baxma yoxsula zinhar  
Onun da özünün bir cəlalı var

\*\*\*\*

Əlində yumşalsa dəmir, bunu bil,  
Tədbirlə yumşalar, hiddətlə deyil

## **Tərbiyə haqqında**

Əvvəl əyri bitən bir cavan bidaq,  
Zənn etmə, qocalsa düzgün olacaq.  
Üzdə deyilməyən bir sözü heç kəs,  
Bizlərdə qaydadır, dalda da deməz.

\*\*\*\*

Heç kəsi kin ilə etmə yerindən.

## **Həqiqət haqqında**

Sönükdür hər zaman yalan xəyallar  
Yalnız həqiqətdə ölməz qüvvə var

## **Dərd, qəm haqqında**

Ağlamaq yalnız qüssənin  
Güçünü yüngülləşdirməkdir.

\*\*\*\*

Özünü şad göstər, heç qəmgin olma,  
Gizli dərdin olsa, zahirdə sevin.

\*\*\*\*

Zəruriyyət olmadan, mühakiməsiz,  
kimsəyə inanma

## **Sağlamlıq haqqında**

Bədən sağlam olsa, saf olar söz də

\*\*\*\*

Qayıtma palçığa batdığını yolla.

## **Düşməncilik haqqında**

Kiçik düşmən ən böyük bəladır, bunu bil  
Böyük xə tadır, xəbər tutmayıb, olasan qafıl  
Mərhəmət umulmaz düşməndən bir an.

## **Müharibə haqqında**

Düşməncilik silinsin, dostluq var olsun  
Bu dünya durduqca bərqərar olsun.

\*\*\*\*

Düşməni zəif hesab etmək ağılsızlıqdır.

\*\*\*\*

Dünyanı namusla olur saxlamaq.  
Onunla ucalır Dövlət və Bayraq.

\*\*\*\*

Böyüklə vuruşda insan ad alar.  
Alçaqla vuruşan özü alçalar.

\*\*\*\*

Qan ilə islanmış zülmkar başdan,  
Şübhə yox, yaxşıdır başsız bir insan.

\*\*\*\*

Qardaşın qanını alma qardaşdan.  
Tamam ayrı şeydir çünki südlə qan.

\*\*\*\*

Hər kəs ki, zülm üçün qılınçı aldı.  
Qan tökən, şir kimi pəncəsiz qaldı

\*\*\*\*

Vurub yixmaqla deyil ağıllılıq, unutma.  
Güçünü ədalətdən heç zaman uca tutma.

## **Sülh haqqında**

Kin ilə sülh ilə sınanmış cahan  
Sülhdən xeyir olmuş, kindənsə ziyan

\*\*\*\*

Kim ki, xalqı bir gecə əqli şad etdi,  
O, demək sabahkı evini abad etdi.

\*\*\*\*

Döyüşdən yaxşıdır, barışiq, şəfqət,  
Biri dərd gətirir, biri səadət

\*\*\*\*

Atəşi üfürsə alışib yanar,  
Suya bassan sönər, onu aşkar.

## Nizami və Gəncə Əmiri

Rəvayətə görə, bir gün Nizami Gəncəvi ilə Gəncə Əmiri ova çıxırlar. Çox gəzib dolaşdıqdan sonra gəlib bir xarabaliğa çatırlar. Onlar burada üç quru kəlləyə baxıb düşüncələrə dalırlar. Əmir çevrilib Nizamiyə deyir:

- Nizami, əger sən həqiqətən, sirləri aça bilirsənsə, bu kəllə sahiblərinin necə adam olduqlarını söyle.

Nizami xeyli fikirləşdikdən sonra yerdən bir çubuq götürüb kəllələrin birinə yaxınlaşır. O, çubuğu kəllənin qulağına toxundurən kimi, çubuq sürüşüb kəllənin o bir qulağından çıxır. Sonra o biri kəlləyə yaxınlaşıb çubuğu qulağına taxmağa çalışır, lakin içəri daxil ola bilmir, elə bil daşa dirənir. Növbə üçüncü kəlləyə çatır. Nizami bayaqkı hərəkətləri təkrar edir. Kəllə çubuğu qəbul edir, amma buraxmır.

Hər şey şairə aydın olur.

Üzünü Əmirə tutub kəllə sahiblərinin necə adam olduğunu izah edir.

- Əmir sağ olsun, çubuq birinci kəllənin bu qulağından girib dərhal o biri qulağından çıxdı. O kəllə sahibi ömrü boyu gördükərini, eşitdiklərini bu qulaqdan alıb, o biri qulaqdan ötürüb. Deməli, bu kəllə sahibi dünyadan bixəbər köcüb. Gördüyünüz kimi, ikinci kəllənin gen qulağına nə qədər çalışımsa, nazik çubuğu sala bilmədim. Bunun beyninə söz girməyib. Quru daş parçası kimi atılıb bir küncdə qalıb. Bax, üçüncü kəllə adamı heyrətə gətirir. Bənzərindən o saat ağılli admanın kəlləsinə oxşayır. Çubuğu tutub saxlayan bu kəllədə həyatın bütün keşməkeşləri iz salıb, həkk olunub.

Nizaminin ağıllı hərəkətlərini və sözlərini diqqətlə izləyən Əmir rəahir sənətkarın biliyinə bir daha heyran olur.

## Şah və xidmətçi

Biri vardi, biri yoxdu, bir zəlim şah vardi. Şah nəinki xalqa, hətta ətrafindakı adamlara qarşı da çox qəddar idi. Ən kiçik nöqsanı da bağışlamazdı. O, sarayda bir dəstə köpək saxladırdı. Köpəklər pələng kimi güclü idilər. Bir dəfə yapışmaqla dəvənin boynunu üzərdilər. Şahın kimə acığı tutsaydı, onu itlərə atdırıcı.

Şahın cavan bir xidmətçisi də vardi. Bu cavan öz ağılı, Kamalı ilə başqalarından fərqlənirdi. Şahın qəddarlığını bildiyinə görə, başa düşürdü ki, bir gün qəzəblənib, onu da itlərə yem edə bilər. Buna görə də hər dəfə itlərin yanına gələndə özü ilə bir şaqqa ət gətirər və köpəklərə atardı. Bu səbəbdən o, itlərlə dostlaşmışdı.

Günlərin birində şahın xidmətçiye acığı tutdu. Cəlladı çağırtdırb əmr etdi ki, onu itlərə atsın. Cəllad gəncin əl-qolunu bağlayıb apardı.

İtlər əvvəlcə cavan oğlana hücum etdilər. Amma onu tanıyan kimi dayandılar, boyunlarını büküb, quyruqlarını bulaya-bulaya xidmətçini dövrəyə aldilar. Elə bil, onu şahın zülmündən qorumaq istəyirdilər.

Səhər açılanda şah tutduğu işdən peşman oldu. Əyanlara dedi:

- O cavanı nahaq yerə itlərə atdırıdım. Gedin, görün sağıdır, ya ölmüşdür?

İtlərə baxan tövşyə-tövşyə şahın yanına gəlib dedi:

- Şah sağ olsun, qəribə sirdir, oğlan salamatdır!

- Şah əmr etdi:

- Onu yanına gətirin!

Gənci saraya gətirdilər. Şah gözlərinə inanmadı. Təəcübələ soruşdu:

- Ey cavan, söylə, bu nə sirdir? İtlərin iti dişlərindən necə xilas olmusan?

Oğlan cavab verdi:

- Sənin xasiyyətinə bələd idim. Bilirdim ki, bir gün mən də sənin qəzəbinə düçər olacağam. Ona görə hər gün itlərə ət atdım. Onlar yaxşılığımı itirmədilər. Amma şah sağ olsun, sənə on il qulluq etdim, axırda qismətim itlərə atılmaq oldu. Mən sədaqəti səndə deyil, itlərdə gördüm. İt bilən hörməti sən ayaqladın. İtə bir sümük atsan, səninlə dost olar. Namərd adama canını qurban etsən belə, yenə qədir-qiyəmətini bilməz.

## Yaradıcılığı

1. N.Gəncəvi həm epiq, həm də lirik növdə yazmışdır.
2. Bizə gəlib çatan əsərləriancaq fars dilindədir.
3. Ədəbiyyatımızda ilk dəfə "Xəmsə" ("Beşlik") yaratmışdır.
4. Yalnız əruz vəznində yazış yaratmışdır.
5. Onun zəngin irsindən bizə 6 qəsidə, 120 qəzəl, 30 rübai və "Xəmsə"si gəlib çatmışdır.
6. Poemaların əvvəlində oğlu Məhəmmədə 7-14-21 yaşlarında nəsihət yazmışdır.
7. XII yüzilliyin ən böyük nümayəndələrindən olan Nizaminin qəzəllərini başlıca olaraq, dünyəvilik, real eşqin tərənnümü fərqləndirir.

## *İstifadə olunan ədəbiyyat*

1-ci sinif “Ana dili” dərsliyi. Nizami Cəfərov, Rafiq Yusifoğlu, Rəhilə Soltanqızı, Zülfüyyə Veysova, Aygün Məcidova, Sevda Adığözəlova, Eldar Əliyev.

2-ci sinif “Oxu dərsliyi” Yəhya Kərimov.

3-cü sinif “Oxu dərsliyi” Yəhya Kərimov.

4-cü sinif “Oxu dərsliyi” Nurəddin Kazimov.

1-ci sinif “Ana sözü” dərsliyi Bilal Həsənli, Əsgər Quliyev.

2-ci sinif “Ana sözü” dərsliyi Bilal Həsənli, Əsgər Quliyev.

3-cü sinif “Ana sözü” dərsliyi Bilal Həsənli, Əsgər Quliyev.

4-cü sinif “Ana sözü” dərsliyi Bilal Həsənli, Əsgər Quliyev.

1-4-cü sinif “Sinifdən xaric oxu dərsliyi” İlyas Tapdıq, Oqtay Hüseynli.

## MÜNDƏRİCAT

Ön söz .....	3
Nizaminin həyat və yaradıcılığı .....	4
Şairin lirikası.....	8
Nizami yaradıcılığında “humanizm və vətənpərvərlik” .....	10
İbtidai sinif dərsliklərindəki N.Gəncəvinin bədii əsər nümunələrinin tərbiyəvi əhəmiyyəti. ....	12
Nizami və şifahi xalq ədəbiyyatı.....	20
Nizami və Gəncə əmiri .....	42
Şah və xidmətçi.....	43
Yaradıcılığı.....	45
Ədəbiyyat .....	46

4m

Çapa imzalanmış 02.12.2010. Sifariş № 352.

Kağız formatı 60×84<sup>1/16</sup>. Nəşr şərti 3 ç.v.

Sayı 200. Qiyməti müqavilə yolu ilə.

Kitab «ADİLOĞLU» nəşriyyatında  
nəşrə hazırlanmış və çap edilmişdir.

Ünvan:Bakı şəh., Şərifzadə küç., 202

Tel.: 418-68-25; 433-00-43

Web: [www.adiloglu.az](http://www.adiloglu.az);

E-mail: [adiloglu2000@gmail.com](mailto:adiloglu2000@gmail.com)

99/23

Ar 2010  
2694